



Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması
Cooperation Platform of Azerbaijani Political Parties
پلتفرم همکاري سازمان های سياسي آذربايجان

Korona Virus Pandemiyası Döneminə İrəndəki Siyasi Məhbusların Durumu ilə Bağlı Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması'nın Birləşmiş Millətlər Təşkilatına Müraciət Məktubu

31 Mart 2020

Hörmətli BMT baş katibi Antonio Guterres

Hörmətli BMT-nin İnsan Haqları Şurasının üzvləri

Hörmətli beynəlxalq insan hüquqları təşkilatlarının rəsmiləri

Dünya ölkələri Korona virusu ilə mübarizə apararaq bu virusun yayılmasına qarşı tədbirlər almaqda olsalar da, təəssüf ki, İran rəhbərlərinin irrasional siyasətləri və qərarları nəticəsində ölkədə çox sayda insanın həyatını itirməsinə şahid oluruq. Profilaktika tədbirlərinin İran İslam Respublikası rəsmiləri tərəfindən gec alınması və görülən tədbirlərin isə yetərli olmadığı nəticəsində, bir çox şəhər və rayonlarda virusun yayılması nəzarətdən çıxaraq hər kəsin ciddi narahatlığına səbəb olmuşdur.

İrənin səhiyyə sisteminin acınacaqlı vəziyyəti, ölkənin həbsxanalarında çox sayda məhbusun saxlanması və virusun həbsxanalarda yayılma xəbərləri səbəbindən, hal-hazırda həbsxanalar insanların həyatı və sağlamlığı üçün ən təhlükəli mərkəzlərdən birinə çevriləndir. İrəndə müxtəlif beynəlxalq insan hüquqları müdafiə qurumlarının bildirdiyinə görə, Təəssüf ki, alınan ciddi təhlükəsizlik tələblərindən dolayı siyasi məhbusların durumundan xəbərdar olmaq çox çətindir və bu şəraitdə siyasi məhbusların taleyi ailələri və xalq arasında ciddi narahatlıq yaradır.

İran İslam Respublikası, keçmişdə müxtəlif xəstəlik bəhanələr ilə siyasi məhbusların öldürməsi ilə bağlı faktlar və dəlillərin aşkarlanması, İran həbsxanalarında saxlanılan siyasi məhbusların taleyi ilə bağlı narahatlıqları intensivləşdirir.

Təəssüf ki, Korona virusu epidemiyasının yaratdığı xüsusi vəziyyətdə, İran məhkəmələri və təhlükəsizlik qurumları tərəfindən yalnız öz kimlik və vətəndaş hüquqlarını tələb edən Azərbaycanlı türk məhbusların taleyi ilə bağlı qeyri-müəyyənliklər davam etməkdə və həmin vətəndaş fəalları saxlayan və həbs edən qurumlar onların sərbəst buraxılmasına ciddi mane olur.

Biz, "(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması" olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş katibini və BMT İnsan Haqları Şurasının hörmətli üzvlərini və dünyanın insan haqları fəallarını İran İslam Respublikasına mövcud böhranda siyasi məhbusların sərbəst buraxılması üçün təzyiq göstərməyə çağırır, Azərbaycan xalqına və siyasi məhbusların ailələrinə kömək etmələrini tələb edirik. İran İslam Respublikasının idarəçiliyində olan həbsxanalarda və istintaq mərkəzlərində saxlanılan Azərbaycanlı siyasi məhbusların həyatı təhlükə altındadır. Sərbəst buraxılmayan bütün Azərbaycanlı siyasi məhbusların sağlamlığı və həyatı ilə əlaqədar İran dövlətinin rəhbərləri bilavasitə məsuliyyət daşıyır.

(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması

- Azərbaycan Öyrənci Hərəkəti
- Azərbaycan Milli Dirəniş Təşkilatı
- Güney Azərbaycan Demokrat Partiyası